



Ələmdar Məmmədov
Təqəüddə olan
baş ədliyyə müşaviri

(əvvəli ötən sayımızda)

Mənim Zaqatalada ictimai-siyasi vəziyyətə fərqli münasibətim hətta rayonun özündə bir çoxlarını qıcıqlandırırdı.

1995-ci ilin aprel ayında rəyona yeni təyin edilmiş polis rəisi Hamlet Saləhov yanına gələrək dedi:-Ələmdar müəllim,mən Prezident Aparatında söhbətdən keçərkən tapşırıdlar Sizə deyim ki,prokurorun cəbhəçiləri müdafiə etməsinin aqibəti onun üçün pis qurtarar.Özünü yüksəldirsin.Bu xəbərdarlığı böyük ədalətsizlik hesab etdiyimden heç cür həzm edə bilmirdim.Prokuror işlədiyim müddətdə 4-cü dəfə idı vəzifədən getmək fikrine düşmüştüm.

Avgust ayında Prezident Aparatının məsul işçilərininin iştirak etdiyi altı aylığın yekunu ilə əlaqədar keçirilən kollektiv iclasında çıxışımı qurtardıqdan sonra Eldar müəllim dedi:Məlimatlar var ki,Zaqatalada müxalifət hakimiyyət strukturlarına yeri yib.Bu replikanı gözləsem də, cavabım sərt alındı:

-Əgər bir rayonda müxalifət hakimiyyət strukturlarına yeri yibse,deməli həmin rayonda prokuror yoxdur! Hamı Eldar müəllimin ciddi tədbir görəcəyini gözlədiyi halda o,müdrük-lük göstərək,sakit tərzdə:Kollegiyadan sonra mənim yanına gelərsiniz,-dedi.Kollegiyadan sonra görüşümüzde Zaqatalanın problemlərini ve özəlliklərini Eldar müəllime çatdırırdım və sonrakı hadisələrdə o həmişə mənə dəstək oldu.

Ümumiyyətlə, Eldar müəllim bir çox məsələlərdə huma-nistlik nümunəsi göstərirdi.

1995-ci ilin mart hadisələri ilə əlaqədar televiziya ilə yayımlanan çıxışlarının birində təxminən aşağıdakı fikirləri səsləndirdi:

-Omonçular (XTPD) arasındada cinayət edənlərlə yanaşı dövləti,xalqı üçün canından,qanından keçənlər də çox olub.

Aldanmış,necə deyərlər, əmr qulu olmuş insanlara güzəşt etmək lazımdır.

Onun bu sözleri ilə onlarca "omonçu" məhkum olmaqdan qurtulmuş oldu.

Adını çəkmək istəmədiyim, ölkədə tanınmış bir ailənin iki üzvü həbs olunmuşdu. Dövləticilik havası oynayan bəzi şou

Eldar Həsənov, siz kimsiniz?

həvəskarları ailənin 3-cü, hətta 4-cü üzvünün həbs olunmasına istəyirdilər.Təsadüfən Eldar müəllimin yanında idim.Eldar müəllim bir nəfərlə telefonla danışaraq deyirdi:Bizim vəzifəmiz cinayəti məhv etməkdir,cinayətkarı yox!Diğer aile üzvlərinin həbs edilməsi ictimai rəyə pis təsir etməklə, dövlətimizin imicinə kölgə salar.Sonradan Eldar müəllim bu məsələnin ən düzgün həllini tapdı.

Eldar müəllim işçilərinə önəm verir və qoruyurdu

İki hadisə danışmaq istəyirəm. Goranboyda işlədiyim ikinci ayda Respublikanın ən təcrübəli rayon prokurorlarından olsam da bir məsələnin həllində tələsikliyə yol verərək, nisbətən yüngül cinayət törətmələrinə baxmayaraq, kolxoz sədri və İH-nin yerli nümayəndəsinin barəsində həbs qəti-imkan tədbiri seçmişdim.Bu hadisə rayonda güclü rezonans yaratmış və RİH-nin başçısı Ağa Əkbərovun haqlı narazılığına səbəb olmuşdu.

Aramızda ciddi söhbət də baş vermişdi.(Həmin tələsikliyin nəticələrini 15 gün ərzində aradan qaldıra bilmışdım.)Bu hadisədən bir-neçə gün sonra Ağa kişi ilə görüşərkən dedi:-Ələmdar müəllim,dünən Bakıda hüzür yerində güc strukturları rəhbərlərinin və Prezident Aparatının məsul işçilərinin yanında Eldar müəllime Sizdən şikayət edərək bildirdim ki, təriflədiyiniz prokuror tələsik qərarlar qəbul edərək,yüngül xətaya görə kolxoz sədri və İH-nin kənd nümayəndəlinin başçısını həbsə alıb.Eldar müəllim cavabında dedi ki, Ağa kişi,Ələmdar müəllim bizim ən təcrübəli və savadlı prokurorlarımızdan biridir.Əgər səhvə yol veribsə özü mütləq düzəldəcək.Maraqlı burasıdır ki,Eldar müəllim bu məsələni mənim üzümə vurmadi.

Gədəbəy rayon prokuroru Əli Eyvazov Goranboy rayonu ərazisində qohumunun idarə etdiyi maşında qəzaya düşərək xəsarət almış və Gəncə xəstəxanalarının birinə yerləşdirilmişdi.Bir neçə rayon prokuroru ilə onu yolu xəzəmətgə getmişdi.Eldar müəllim telefonla əvvəlcə Əli Eyvazovla danışib səhhəti ilə maraqlandı.Sonra mənimlə danışaraq dedi ki,sən ağsaqqal kimi Əliyə lazımlı olan bütün köməkliyi göstər.

Eldar müəllim prokurorluğu bir ailə kimi görmək istəyirdi.1998-ci ildə prokurorluğun

ləyaqətli işçisi,hamının sevimli Bərdə rayon prokuroru Nizami Alıkişiyev 49 yaşında qəfletən vəfat etdi.Eldar müəllimin təşəbbüsü ilə dəfn mərasimində və sonrakı günlərdə Baş prokurorun müavini Nazim Allahverdiyev və respublikanın demək olar ki,bütün rayon prokurorları iştirak etdi. Mənə şəxşən özü zəng edərək, məclisdə ağsaqqal kimi iştirak etməyi tapşırırdı. Bu həmin dövr üçün bir yenilik

lardan da bunu tələb edirdi.Odur ki, bir qədər əsəbi şəkil-də:

-Bu nə deməkdir Siz mənim tapşırıqlarımı icra etmək istəmirsiniz?- dedikdə, cavab verdim ki,Eldar müəllim,Goranboy rayonunda 8 min nəfər qəcqin və köçkünlər var.Onların 6 mini Kəlbəcərli, onun da yarısı Geşdəklidir.Mən Tərtərə yardım göstərsəm, onlara kim yardım edəcək? Eldar müəllim dərhal danışq tərzini dəyiş-

aforizm bir çox ölkələrdə,o cümlədən sovet cəmiyyətində az qala həyat normasına çevrilmişdi.

Yadımdadır 1972-ci ildə N.Podqorni və P.Şelest Sov.İKP MK-nin Siyasi Büro üzvlüyündə xaric ediləndə əmək kollektivlərinde bu qərar müzakirə edilərək alqışlanır,rəhbərliyin düzgün mövqeyi dəstəklənirdi.Təbii ki,belə yanaşma tərzi idarə,müəssisə,nazirliklər səviyyəsində davam edir,yeni gələn rəhbər təriflənir,sabiqlər "söyüldür".Bu ənənə prokurorluq orqanlarında da mövcud idi.

İlyas İsmayılov Respublika Prokuroru təyin ediləndən sonra ilk kollegiya iclasında əvvəlki Respublika Prokuroru A.Zamanovun ünvanına danışmaq istəyən nüfuzlu prokurorluq işçisinin sözünü yarımcıq kəsərek:-Nöqsanları üzə demək lazımdır ki,cəmiyyətə xeyri olsun.Olub keçənləri ya-da salmaqla irəliləmək mümkün deyil,-deyərək bu iyrənc ənənəyə son qoydu...

Taleyin işinə bax!

İlyas İsmayılov Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorunun 1-ci müavininin iştirak etdiyi ilk kollegiya iclasında bir dəstə yaşlı-başlı adam əlində "şpalqalka" keçmiş prokuror haqqında cəfəngiyat danışmaq üçün, növbəyə düzülrək, əvvəlki ənənəni bərpa etsələr də, zaman adlı həyat sınağından üzü qara çıxdılar.

Eldar müəllim bəzilərində fərqli olaraq heç bir vaxt öz sələfləri haqqında mənfi fikir söyləmədi və başqalarına da imkan vermedi.Bu azmış kimi yaxılarda 80 yaşı tamam olan keçmiş Respublika Prokuroru İlyas İsmayılov haqqında olduqca məzmunlu və dəyərli yazı çap etdi.

O, İlyas İsmayılovlə bir gün də olsun birlikdə işləməsə də, İlyas müəllim haqqında belə yüksək səviyyədə yazı yazması Eldar Həsənov şəxsiyyətinin bütövlüyünün göstəricisi olmaqla bərabər, yazının xüsusi çəkisini daha da artırılmış oldu.

Eldar müəllim zəngin və şüurlu həyatının 14 ilini DİODA, 6 ilini prokurorluqda, 17 ilini diplomatiya səhəsində fealiyyət göstərib.Əgər müsahibə götürən jurnalist ondan soruşsa ki,Eldar Həsənov, Siz kimsiniz? - Polis rəisi,prokuror, yoxsa diplomat?Mənə belə gəlir ki,o, düşünmədən deyər: -Mən prokuroram! Çünki, O, həqiqətən də prokuror idı.

ridi. Rəhbərlik etmək bacarığının vacib şərtlərindən biri dənə qədər öfkəli olsan da, qarşı tərəfi dinləyib, sonra qərar vərə bilmək bacarığıdır.

Gənclik illərində həmişə hörmətim keçən,bütün ağrıacılarına şərik olduğum, prokuror yoldaşlarından biri vəzifəcə boyuyub idarə reisi olandan sonra hər addımda mənə badalaq gəlir,müxtəlif yoxlamalar gönderir,arayış və məktubların yazılılığı kağızların keyfiyyətinə belə irad tutur, bütün vasitələrlə məni gözdən salmaq istəyirdi.Aramızda baş vermiş ciddi söhbət zamanı onun "müəyyən etdiyi qaydalar" boyun əyməyəcəyimi bəyan etmişdim. Bir dəfə "Rəis"zəng edərək dedi:

- Ələmdar, Baş Prokurorun tapşırığı var, kağız-qələm götürərək yaz! Filan kq un, yağı, qənd, çay və.s. Sabah Tərtər şəhərində yerləşən qəcqin düzərgəsine aparıb təhvil verib, nəticəsini mənə məruzə edərsən.

Cavabında dedim ki,mən bu tapşırığı icra edə bilməyəcəyəm ona görə ki..."rəis" sözü bitirməyə imkan vermədən dəstəyi asdı.Heç üç dəqiqə keçməmiş Eldar müəllim özü zəng etdi.Qəcqin və köçkünlərin problemi Eldar müəllimin ,necə deyərlər,ağrılı yeri idi.

O,yurd-yuvasından didərin düşmüş vətəndaşlarımızın problemlərinə xüsusi həssaslıqla yanaşır və tabe prokuror-

rək güldü və dedi: Sən Goranboydakı qəcqin və köçkünlərə gücün çatan qədər kömək et və sənə bu mövzuda daha tapşırıq verilməyəcək.

İdareçilik mənafeyi bütün dövrlərdə olub və olacaqdır.Umumi istiqamət dövlətə, xalqa xidmət etmək olsada, prokurorluq,DİO,Xüsusi Xidmet orqanlarının öz idarəcilik mənafelərinin olmasında heç bir qeyri adilik yoxdur.Ona görə də hər bir şəxsin rəhbərlik etdiyi təşkilatın dövlət üçün daha önemli olmasına göstərmək cəhdini başa düşüldər.

Eldar müəllim prokurorluqla əlaqədar qanunların("Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keşmə haqqında") hazırlanmasında və qəbul edilməsində xüsusi fəallıq gösterir,prokurorluq işçiləri üçün mümkün olan bütün təminatları əldə etmək istəyirdi.

Xatirimdədir. Qanunların ilkin lahiyəsində prokurorluq işçilərinin məzuniyyəti 45 təqvim günü nəzərdə tutulmuşdu.Bir sözə, "Prokurorluq haqqında" qanunun sivil qaydada Avropa standartlarına uyğun qəbul edilməsi üçün, Eldar müəllim ,bütün gücünü və bacarığını ortaya qoymur.

Tutduğu vəzifəni hansı şəkildə icra etməsindən asılı olmayaraq, rəhbərin dəyəri ilk önce onun mənəvi keyfiyyətləri ilə ölçülür.

"Kral öldü, yaşasın Kral!" Fransada əmələ gəlmiş bu